

Kartdan istifadə tarifləri		
Əməliyyatlar		Tariflər
Kartın qiyməti	Visa Classic	1 illik - 8 AZN; 2 illik - 14 AZN; 3 illik - 20 AZN. Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 1 illik kartı pulsuz əldə etmək mümkündür. Əmanət məbləği minimum 1000 AZN/USD/EUR-ya bərabər olduqda pulsuz verilə bilər.
	Visa Gold /MC Gold	1 illik - 20 AZN; 2 illik - 30 AZN; 3 illik - 40 AZN. Hesaba minimal vəsaitin qoyuluşu 1000 AZN/USD/EUR təşkil edərsə, 1 illik kartı pulsuz əldə etmək mümkündür. Əmanət məbləği minimum 10000 AZN/USD/EUR və həmin əmanətin müddəti minimum 12 ay olduqda isə pulsuz verilə bilər.
“Bank of Baku”-nın ATM və POS vasitələri ilə nağdlaşdırma		1% (min. 1 AZN/USD/EUR) Qeyd: Əmanətə bağlı verilən kartlar üzrə komissiyasız
Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma		1.5% (min. 1.5 AZN/USD/EUR)
Yerli bankların POS vasitəsi ilə nağdlaşdırma		1.5% (min. 2.5 AZN/USD/EUR)
Xarici bankların ATM vasitəsi ilə nağdlaşdırma		1.5% (min. 3.5 AZN/USD/EUR)
Xarici bankların POS vasitəsi ilə nağdlaşdırma		1.5% (min. 6 AZN/USD/EUR)
“Retail” əməliyyatları		0%
“Card to Card” sistemi üzrə köçürmələr		0.2% (min. 0.25 AZN/USD/EUR)
M10-a köçürmələr		0% Qeyd: 07.04.2025-ci il tarixindən etibarən M10-a köçürmələr üzrə aşağıdakı tariflər tətbiq ediləcəkdir: - Aylıq bir hesab üzrə köçürmə 2000 manatadək olduqda : komissiyasız - 2000 manatdan artıq olduqda isə 2000 manatı keçən hissəyə 1% (min. 0.5 AZN/USD/EUR) komissiya tutulacaqdır.
P2P (“Card to Card” sistemi üzrə köçürmələr zamanı mədaxil edilən məbləğdən tutulan komissiya)		0%
“SMS Bankçılıq” sisteminə qoşulma və dəstəklənmə (kart aktiv olma müddəti ərzində)		Mobil tətbiq vasitəsi ilə məlumatlandırma pulsuz SMS məlumatlandırma vasitəsi ilə 28.02.2025 tarixindən 15 AZN.
Təcili sifariş		15 AZN
Oyun / əyləncə mərkəzləri, o cümlədən kazinolarda aparılan əməliyyatla		1.5% (min. 2 AZN/USD/EUR) Qeyd: 14.06.2024-cü il tarixindən etibarən Unique tipli əməliyyatlar (Azart/Mərc oyunları/elektron pul kisələrin balansın artırılması (yalnız ölkə xarici)/lotereya)üzrə aşağıdakı tariflər tətbiq ediləcəkdir: 3% (min. 3 AZN/USD/EUR)
Sığorta məbləği		Tələb edilmir
“Chargeback” üzrə araşdırma aparılması		10 AZN

Kartın statusunun dəyişdirilməsi	Komissiya nəzərdə tutulmayıb
Kartın yeni kart ilə dəyişdirilməsi	Kartın növündən və müddətindən asılı olaraq, qüvvədə olan kartın buraxılması və xidmət olunması tariflərinə əsasən
Kartın yenidən aktivləşdirilməsi	2 AZN
ATM vasitəsilə ŞEN-kodun dəyişdirilməsi	1 AZN
ATM vasitəsilə ŞEN-kodun bərpa edilməsi	2 AZN
Qeyd 1: Kartın valyutasından istənilən fərqli valyutada əməliyyatlar (ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq Visa və ya Mastercard beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə və bankdaxili ödəniş kartları üzrə müəyyən edilən alış və satış məzənnələrinə əsasən konvertasiya edilir. Qeyd 2: Bankın emissiya etdiyi ödəniş kartları üzrə gündəlik maksimum 200 (iki yüz) ABŞ dolları və ya Avro məbləğində olmaqla nağdsız konvertasiya əməliyyatlarının aparılması mümkündür. Qeyd 3: Vəsait karta nağd üsul ilə “Bank of Baku” filiallarında və ya “Bank of Baku” ASC-yə məxsus ödəniş terminallarından mədaxil edildikə heç bir komissiya tutulmur. Qeyd 4: Müştərinin əmanət kartı hesabına yerləşdirdiyi şəxsi vəsaitlərdən (nağd və köçürmə yolu ilə) məbləğin 1%-i həcmində birdəfəlik komissiya tutulur Qeyd 5: Vəsait AZN valyutalı kartlara “Milli Ön”, “mPay”, “Expresspay” ödəmə terminalları ilə mədaxil edildikdə gün ərzində toplam 200 AZN-dək heç bir komissiya tutulmur, 200 AZN-dən çox mədaxil edildikdə, 200 AZN-dən artıq hissəyə 1% (min.1 AZN) komissiya tutulur. Bu şərtlər “Bank of Baku” ASC-nin emissiya etdiyi debet kartlara digər ödəmə terminalları, veb sayt və mobil tətbiqlər vasitəsilə mədaxil funksiyasının tətbiqi istiqamətində yaranacaq əməkdaşlıq münasibətlərinə də aid ediləcək. USD və EURO valyutalı kartlara vəsait yalnız “Bank of Baku”ASC-nin filiallarında mədaxil edilə bilər. Müştərinin Bankımızda mövcud olan digər cari hesablarından Bolkart Debet kart hesablarına vəsait köçürüldükdə , köçürülən vəsait müştərinin köçürmə edilən cari hesabından (ödəyən cari hesab) məxaric edilmiş vəsait kimi nəzərə alınaraq Bankın Xidmət tarifləri və şərtlərinə əsasən müvafiq komissiya tutulur.	